


**UOT 543.422.8: 548.315****AMFİBOLLARDADA İZOMORFİZM****A.F.ŞİRİNOVA***Bakı Dövlət Universiteti**afashf@rambler.ru*

*Müəyyən edilmişdir ki, amfibolların quruluşunda metallik kationlar müxtəlif ekvivalent vəziyyətlərdə paylanır. M1, M2, M3 vəziyyətlərdə kationlar daha stabil koordinasiya yaradırsa, M4 vəziyyətində nizamsızlıq müşahidə olunur. Bunun əsasında amfibollar beş qrup üzrə təsnif olunur və müxtəlif tiplərdə və vəziyyətlərdə izomorf əvəzləməsinə aşkarlıq göstirilir.*

**Açar sözlər:** amfibollar, metallik kationlar, izomorf əvəzləmə, qurulus.

Amfibolların quruluşunda metallik kationlar dörd müxtəlif M1, M2, M3 və M4 vəziyyətlərdə yerləşir. M1 və M2 oktaedrləri piroksen zəncirləri ilə polyar vəziyyətdə polimerləşərək, qarışq sütun əmələ gətirir. Sonuncuların polimerləşməsi nəticəsində piroksen zənciri amfibol lentinə çevrilir və oktaedrik (M3) vakansiya malik qurulus bloku yaranır. Qurulus bloklarının polimerləşməsi nəticəsində amfibol tip qarışq karkas əmələ gəlir. M4 vəziyyətində yerləşən metallik kationlar ( Ca, Na, Mg, Fe) qarışq karkas oksigenləri ilə altıdan səkkizə qədər koordinasiya yaradır. Karkaz boşluqlarında – M5 vəziyyətində Na, K və ya su molekulu statistik paylanır.

Məlumdur ki, metallik atomlarda izomorf əvəzləmə, quruluşda atomların stabillik dərəcəsindən, yəni M-O məsafələrinin bircinsliyindən və fiziki-kimyəvi şəraitdən asılıdır. Mürəkkəb tərkibli oksidlərin quruluşunda valent cəzibə qüvvəsinin bərabər paylanması, bir adla M-O məsafəsinin bircinsliyini təyin edir. Bu məsafələrə təsir edən amillərdən biri də müxtəlif tip çoxüzlülərin bir-birinə münasibətidir. Bu əlaməti amfibolların quruluşunda aşağıdakı kimi nümayiş etdirmək olar:



Amfibol qrupu minerallarda izomorf əvəzlənmənin təbiətinə aydınlıq göstirmək üçün bu tip mineralların təsnifikasi M4 vəziyyətində yerləşən kationlara görə aparılır. Bunu nəzərə alaraq amfibolları beş qrupa ayırmak olar.

**Maqneziumlu-dəmirli amfibollar.** Bu tip amfibollara rombik antofillit, jedrit və monoklin qryunerit mineralları daxildir. Antofillitin quruluşunda M1

və M2 vəziyyətlərində magnezium atomu yüksək konsentrasiyaya ( $Mg_{0.98}Fe_{0.02}$ ) malik olursa, M3 vəziyyətində Fe-un konsentrasiyası yüksək olur ( $Mg_{0.38}Fe_{0.62}$ ), M4 vəziyyətində isə yalnız maqnezium atomları yerləşir (1).

Alüminiumla zəngin jedrit mineralin quruluşunda alüminium atomları oktaedrik və tetraedrik vəziyyətlərdə paylanır (2). M1 vəziyyətdə əvəzlənmə ( $Fe_{0.33}Mg_{0.67}$ ) olursa, M2 və M3 vəziyyətlərində alüminium atomunun konsentrasiyası yüksəkdir - M2 ( $Al_{0.68}Fe_{0.11}Mg_{0.21}$ ) və M3 vəziyyətində ( $Al_{0.61}Fe_{0.39}$ ). M4 vəziyyətində isə dəmir atomunun konsentrasiyası yüksəlir ( $Fe_{0.65}Mg_{0.32}Al_{0.03}$ ). Onikiüzlü heterogen halqanın boşluqlarında 0.52Na atomu paylanır. Tetraedrik vəziyyətlərdən biri silisium atomu ilə zəngindirsə ( $Si_{0.9}Al_{0.1}$ ), digərində alüminiumun konsentrasiyası yüksəlir ( $Si_{0.73}Al_{0.27}$ ).

Qryunerit mineralinin quruluşunda hər dörd M vəziyyətində dəmir atomunun konsentrasiyası yüksək olur (3). M1 və M3 vəziyyətlərində uyğun olaraq, ( $Mg_{0.24}Fe_{0.76}$ ) və ( $Mg_{0.12}Fe_{0.88}$ ) olursa, M2 vəziyyətində ( $Mg_{0.22}Fe_{0.78}$ ) olur. M4 vəziyyətində isə əsasən dəmir atomları yerləşir ( $Fe_{0.95}Mg_{0.05}$ ).

Beləliklə, minerallar Mg, Fe və Al atomlarının müxtəlif kristalloqrafik vəziyyətlərdə konsentrasiyasına görə fərqlənir.

**Kalsiumlu amfibollar.** Bu tip amfibollarda ən çox növ müxtəlifliyi aktinolit minerali üçün səciyyəvidir. Aktinolit mineralinin quruluşunda, ən stabil M1 və M3 vəziyyətlərində  $Mg^{2+} \rightarrow Fe^{2+}$  əvəzləməsi, yəni  $Mg_nFe_{1-n}$  əvəzləməsi müşahidə olunur (4). M1 vəziyyətdə n-nin qiyməti 0.91-dən 0.15-ə qədər dəyişir, M3 vəziyyətdə 0.91-dən 0.23-ə qədər dəyişir. M3 vəziyyətdən fərqli olaraq, bəzi hallarda M1 vəziyyətdə  $Mg^{2+} + Fe^{2+}$  atomları çox aşağı konsentrasiyada  $Mn^{2+}$  ilə əvəz olunur. Demək olar ki, M1 və M3 vəziyyətlərində  $Mg^{2+} \rightarrow Fe^{2+}$  atomları bərk məhlul yaradır. M2 vəziyyətində yüksək konsentrasiyada  $Mg^{2+} \rightarrow Fe^{2+}$  izomorf qarışq yaradırsa, əksər hallarda bu komponentlər çox kiçik konsentrasiyada  $Al^{3+}$  və  $Mn^{2+}$ -la izomorf əvəz olunur. M4 vəziyyətdə kalsium atomu kəmiyyətcə üstünlüğünü saxlayır. Müşahidə olunanlarda  $Ca^{2+}$  konsentrasiyası 0.89-0.99 arasında dəyişir.  $Ca^{2+} \rightarrow Fe^{2+}$  ilə çox aşağı konsentrasiyada əvəz olunursa, bu əvəzləmədə daha aşağı konsentrasiyada natrium atomu iştirak edir. Bir neçə növmüxtəlifliyində  $SiO_4$ -tetraedrlərində çox kiçik konsentrasiyada 0.02-0.06 alüminiumla əvəz olunur. Amfibolun quruluşunda heterogen boşluqda M5 vəziyyətində kiçik konsentrasiyada  $K_{0.01-0.05}Na_{0.01-0.07}$  statistik paylanır. Anion vəziyyətlərində də statistik nizamsız paylanması –  $O_{0.64}F_{0.36}$ ;  $O_{0.96}F_{0.02}Cl_{0.02}$ ;  $O_{0.98}Cl_{0.02}$  müşahidə olunur. Ən geniş diapazonda izomorf əvəz olunma aktinolit mineralında müşahidə olunur.

Tremolit mineralinin quruluşunda əsasən  $Mg_nFe_{1-n}$  tərkibli əvəzləmə müşahidə olunur. M4 vəziyyətində də  $Ca^{2+}$ -un əvəz olunmasının konsentrasiyası kəskin fərqli olmur. Hətta bir halda M1, M2, M3 vəziyyətlərdə  $Mg_{0.5}Fe_{0.5}$  əvəzlənirsə, M4 vəziyyətində də  $Ca^{2+} \rightarrow Na^+$  əvəzləməsi  $Ca_{0.5}Na_{0.5}$  olur. Ən məhdud izomorf əvəzləmə rombik amfibollarda müşahidə olunur (5).

Tremolit mineralinin növmüxtəlifliyi qismən az yayılmışdır. M1, M2 və M3 vəziyyətlərində Mg atomlarının konsentrasiyası nisbətən yüksək – M1

$(\text{Mg}_{0.78}\text{Fe}_{0.22})$ , M2 və M3 vəziyyətlərində çox az konsentrasiyada alüminium atomları paylanır -  $(\text{Mg}_{0.75}\text{Fe}_{0.22}\text{Al}_{0.03})$  və  $(\text{Mg}_{0.68}\text{Fe}_{0.28}\text{Al}_{0.04})$ , M4 vəziyyətində Ca atomunun konsentrasiyası yüksək olur -  $(\text{Ca}_{0.83}\text{Fe}_{0.08}\text{Al}_{0.09})$ . Qarışq karkas boşluqlarında  $(\text{Na}_{0.11}\text{K}_{0.09})$  statistik paylanır.

Çermakit mineralının quruluşunda M1 və M2 vəziyyətlərində Mg atomlarının konsentrasiyası yüksək olur, yəni M1  $(\text{Mg}_{0.93}\text{Fe}_{0.07})$ , M2  $(\text{Mg}_{0.84}\text{Fe}_{0.11}\text{Al}_{0.05})$  (6). M3 vəziyyətində müxtəlif tip atomlar statistik paylanır  $(\text{Mg}_{0.48}\text{Al}_{0.38}\text{Cr}_{0.1}\text{Fe}_{0.04})$ , M4 vəziyyətində Ca-un konsentrasiyası yüksək olur, M5 vəziyyətində isə Na və K atomları az miqdarda statistik paylanır. Tetraedrik vəziyyətlərdə  $(\text{Si}_{0.67}\text{Al}_{0.33})$  və  $(\text{Si}_{0.94}\text{Al}_{0.06})$  paylanması müşahidə olunur.

Kumminqtonit mineralı Ca-lu amfibol qrupuna şərti daxil olur. Belə ki, mineralın tərkibində Ca atomunu nəzərə almasaq, Mn atomların konsentrasiyası daha yüksək olur. M1 vəziyyətində  $(\text{Mg}_{0.88}\text{Mn}_{0.12})$  olursa, M2 vəziyyətində  $(\text{Mn}_{0.84}\text{Ca}_{0.12}\text{Mg}_{0.04})$ . M3 vəziyyətində isə  $\text{Mg}_n\text{Fe}_{1-n}$  bərk məhlul yaranır. M4 vəziyyətində bir daha Mn atomunun konsentrasiyası yüksək olur -  $(\text{Mn}_{0.46}\text{Mg}_{0.31}\text{Ca}_{0.23})$  (7,8).

**Kalsiumlu - natriumlu amfibollar.** Bu tip amfibollarda kalsium və natrium atomları üstünlük təşkil edir. Qastinqsit mineralının quruluşunda M1 vəziyyətində Mg-un konsentrasiyası yüksək olursa  $(\text{Mg}_{0.71}\text{Fe}_{0.29})$ , M2 və M3 vəziyyətlərində dəmirin konsentrasiyası yüksək olur -  $\text{M2}(\text{Fe}_{0.86}\text{Mg}_{0.14})$  və  $(\text{Fe}_{0.64}\text{Ti}_{0.36})$ . M4 vəziyyətində Ca atomunun konsentrasiyası yüksək olur -  $(\text{Ca}_{0.95}\text{Na}_{0.05})$ . M5 vəziyyətində çox aşağı konsentrasiyada  $(\text{Na}_{0.17}\text{K}_{0.08})$  statistik paylanır. Tetraedrik vəziyyətdə alüminiumun miqdarı yüksəlir -  $(\text{Si}_{0.6}\text{Al}_{0.4})$  və  $(\text{Si}_{0.88}\text{Al}_{0.14})$  olur (9).

Kersutit mineralının quruluşunda dəmir atomun miqdari çox aşağı olduğundan ifadələrdə iştirak etmir. Uyğun kristalloqrafik vəziyyətlərdə elementlər aşağıdakı kimi paylanır: M1( $\text{Mg}_{0.84}\text{Ti}_{0.16}$ ), M2 ( $\text{Mg}_{0.72}\text{Al}_{0.25}\text{Ti}_{0.03}$ ), M3( $\text{Mg}_{0.77}\text{Al}_{0.17}\text{Ti}_{0.06}$ ), M4 ( $\text{Ca}_{0.42}\text{Mg}_{0.06}$ ), M5 vəziyyətində isə  $(\text{Na}_{0.11}\text{K}_{0.05})$ . Sonuncu iki vəziyyətdə izomorf əvəzətmədə defektlər yaranır (10).

Parqasit mineralının quruluşunda quruluş vahidi yaradan oktaedrik vəziyyətlərdə maqnezium atomunun konsentrasiyası üstünlük təşkil edir, yəni M1 ( $\text{Mg}_{0.94}\text{Fe}_{0.06}$ ); M2 ( $\text{Mg}_{0.73}\text{Al}_{0.15}\text{Cr}_{0.12}$ ); M3 ( $\text{Mg}_{0.93}\text{Fe}_{0.07}$ ). M4 vəziyyətində isə  $(\text{Ca}_{0.91}\text{Na}_{0.09})$  əvəz olunması müşahidə olunur. İki müxtəlif tetraedrik vəziyyətlərdə Si → Al əvəzləməsində  $(\text{Si}_{0.69}\text{Al}_{0.31})$  və  $(\text{Si}_{0.91}\text{Al}_{0.09})$  olur (11).

Maraqlıdır ki, rixterit mineralının quruluşunda M1, M2, M3 vəziyyətlərində metallik kationlar eyni konsentrasiyada izomorf əvəzləmə yaradır -  $(\text{Mg}_{0.72}\text{Mn}_{0.15}\text{Fe}_{0.03})$ , M4 vəziyyətində Ca və Na atomları eyni konsentrasiyada paylanır -  $(\text{Ca}_{0.5}\text{Na}_{0.5})$ , M5 vəziyyətində  $(\text{Na}_{0.27}\text{K}_{0.02})$  statistik paylanır (12).

Edenit mineralı Mg və Fe-la zəngin olur. M1, M2, M3 vəziyyətlərində  $\text{Mg}_n\text{Fe}_{1-n}$  tərkibli bərk məhlul yaranır. M4 vəziyyətində Ca atomun konsentrasiyası yüksək olsa da, digər element atomları ilə izomorf qarışq yaradır, yəni  $(\text{Ca}_{0.64}\text{Na}_{0.24}\text{Fe}_{0.08}\text{Mn}_{0.04})$ . M5 vəziyyətində  $(\text{Na}_{0.74}\text{K}_{0.21})$  statistik paylanırsa, tetraedrik vəziyyətdə  $(\text{Si}_{0.94}\text{Al}_{0.04})$  tip izomorf əvəzətmə müşahidə olunur (13).

Katoforit mineralinin quruluşunda M1 vəziyyətdə ( $Mg_{0.81}Fe_{0.19}$ ); M2 - ( $Mg_{0.44}Fe_{0.47}Ti_{0.09}$ ); M3 - ( $Mg_{0.79}Fe_{0.19}Li_{0.02}$ ); M4 ( $Ca_{0.61}Na_{0.39}$ ) əvəzləməsi müşahidə olunursa, M5 vəziyyətində  $K_{0.68}$  statistik paylanır. Tetraedrik vəziyyətdə ( $Si_{0.84}Al_{0.16}$ ) əvəzləməsi müşahidə olunur (14).

**Natriumlu amfibollar.** Bu tip amfibollarda tetraedrik vəziyyətlərdə izomorf əvəzləmə müşahidə olunmur. Qlaukofan mineralının növ müxtəlifliklərinin quruluşlarında M1, M2 və M3 vəziyyətlərində  $Mg_n Fe_{1-n}$  tərkibli bərk məhlul yaranır. M4 vəziyyətində Na atomu yüksək konsentrasiyaya malik olur və çox az miqdarda Li atomu ilə əvəz olunur - ( $Na_{0.99}Li_{0.01}$ )(15).

Ribekit mineralinin quruluşunda M1 vəziyyətdə yalnız Fe atomu yerləşir, M2 və M3 vəziyyətlərdə uyğun olaraq ( $Fe_{0.67}Li_{0.33}$ ) və ( $Fe_{0.94}Al_{0.06}$ ) və M4 vəziyyətində Na atomu yerləşir. M5 vəziyyətində isə  $Na_{0.28}$  statistik paylanır (16).

Arfvedsonit mineralinin quruluşunda M1 vəziyyətində yalnız Fe atomu yerləşir, M2 və M3 vəziyyətlərində, uyğun olaraq ( $Fe_{0.88}Al_{0.07}Ti_{0.05}$ ) və ( $Fe_{0.76}Mn_{0.13}Mg_{0.11}$ ) əvəzləməsi müşahidə olunur. M4 vəziyyətində ( $Na_{0.92}Ca_{0.08}$ ) və M5 vəziyyətində ( $Na_{0.29}K_{0.71}$ ) statistik paylanır (17).

Ekermanit mineralinin quruluşunda M1 vəziyyətdə ( $Mg_{0.95}Fe_{0.05}$ ) əvəz olunursa, M2 və M3 vəziyyətlərində heterovalent əvəzləmə müşahidə olunur, yəni ( $Mg_{0.97}Sc_{0.03}$ ) və ( $Mg_{0.57}Sc_{0.43}$ ). M4 vəziyyətində ( $Na_{0.94}Ca_{0.06}$ ) və M5 vəziyyətində ( $Na_{0.26}K_{0.06}$ ) statistik paylanır (18).

**Litiumlu amfibollar.** Bu qrupun yeganə nümayəndəsi xolmkvistit mineralıdır. Mineralın quruluşunda M1 və M3 vəziyyətlərində uyğun olaraq ( $Mg_{0.71}Fe_{0.29}$ ) və ( $Mg_{0.61}Fe_{0.39}$ ), M2 vəziyyətində isə Al atomu üstünlük təşkil edir, yəni ( $Al_{0.93}Fe_{0.07}$ ). M4 vəziyyətində Li atomu az miqdarda Na atomu ilə əvəz olunur - ( $Li_{0.96}Na_{0.04}$ ). Tetraedrik vəziyyət Si atomu ilə zəngindir, yəni ( $Si_{0.98}Al_{0.02}$ ) əvəzlənməsi müşahidə olunur (19).

Ümumiyyətlə, ixtiyari kristalloqrafik vəziyyətlərdə izomorf əvəzolunma quruluşun elektroneytrallığını təmin etmək istiqamətində gedir.

Müxtəlif tərkibli və quruluşlu minerallarda izomorfizm hadisəsinin öyrənilməsi ilk növbədə onların növmüxtəlifliklərini – quruluş-tipomorf formalarına aydınlıq gətirməyə imkan verir. Hər bir izomorf əvəzləmədə müəyyən element atomları geoloji hadisələri dəqiqləşdirən informasiya daşıyıcısı rolunda olur. Bu da bu mineralların tərkibi-quruluşu və əmələgəlmə şəraitini arasında əlaqə yaratmağa imkan verir.

Amfibol qrupuna daxil olan mineralların quruluşunda metallik atomların geniş diapazonda izomorf qarışq yaratması, bu mineralların maqmatik və metamorfik kristallaşma şəraitində aşağı, orta və yüksək temperatur və təzyiqdə əmələ gəlməsi ilə əlaqədardır.

## ƏDƏBİYYAT

1. Walitzi E.M., Walter F., Ettinger K. Verfeinerung der Kristallstruktur YOnAnthophyllit vom Ochsenkogel / Gleinalpe, Österreich // Z. Kristallogr., (1989) 188, 237-244.

2. Papike J.J., Ross M. Gedrites: crystal structures and intracrystalline cation distributions // (1970) Amer. Mineral., 55, 1945- 1972.
3. Phillips M.W., Popp R.K., Clowe C.A. A structural investigation of oxidation effects in air-heated grunerite // (1991) Amer. Mineral., 76, 1502-1509.
4. Calvo C, Faggiani R. A re-investigation of the crystal structures of chevkinite and perrierite, American Mineralogist. (1974). 59, 1277-1285.
5. Oberti R., Ungaretti L., Cannillo E., Hawthorne F.C., Memmi I. Temperature-dependent Al order— disorder in the tetrahedral double chain of C2/m amphiboles // Europ. J. Miner., 1995, v. 7, p. 1049—1063.
6. Abdu Y.A., Hawthorne F.C. Crystal structure and mössbauer spectroscopy of tschermakite from the ruby locality at Fiskenaesset, Greenland // (2009); Canad. Mineral., 47, 917-926.
7. Yang H., Hazen R.M., Prewitt C.T., Finger L.W., Lu R., Hemley R.J. High-pressure single-crystal x-ray diffraction and infrared spectroscopic studies of the C2/m-P2<sub>1</sub>/m phase transition in cummingtonite(1998); Amer. Mineral., 83, 288-299.
8. Oberti R., Hawthorne F.C., Camara F., Raudsepp M. Unusual M (super 3+) cations in synthetic amphiboles with nominal fluoro-eckermannite composition; deviations from stoichiometry and structural effects of the cummingtonite component // (1999); Amer. Mineral., 84, 102-111.
9. Walitz E.M., Walter F. Verfeinerung der Kristallstruktur eines basaltischen Magnesio-Hastingsites // (1981); Z.Kristallogr., 156, 197-209.
10. Comopdi P., Boffa Ballaran T., Zanazzi P.F. et al. The effect of oxo-component on the high-pressure behavior of amphiboles Sample: FR12 P = 6.35 GPa // (2010); Amer. Mineral., 95, 1042-1051.
11. Comodi P., Mellini M., Ungaretti, Zanazzi P.F. Compressibility and high pressure structure refinement of tremolite, pargasite and glaucophane (1991); Eur. J. Mineral., 3, 485-499.
12. Senda K., Ishida K., Jenkins D.M. // X-ray Rietveld refinement and FTIR spectra of synthetic (Si,Ge)-richterites, Sample: Ge<sub>2</sub>Ri, Si<sub>74</sub>Ge<sub>26</sub> (2005); Amer. Mineral., 90, 1062-1071.
13. Andreozzi G.B., Ballirano P., Gianfagna A., Mazzotti Tagliani S., Pacella A. Structural and spectroscopic characterization of a suite of fibrous amphiboles with high environmental and health relevance from Biancavilla (Sicily, Italy) // 2009. Amer. Mineral., 94, 1333-1340.
14. Hawthorne F.C., Oberti R., Boiocchi M., Ball N.A., Harlow G.E. Katophorite from the Jade Mine Tract, Myanmar: mineral description of a rare (grandfathered) endmember of the amphibole supergroup // (2015); Mineral. Mag., 79, 355-363.
15. Comodi P., Mellini M., Ungaretti, Zanazzi P.F. Compressibility and high pressure structure refinement of tremolite, pargasite and glaucophane (1991); Eur. J. Mineral., 3, 485-499.
16. Hawthorne F.C. The crystal chemistry of the amphiboles; VIII, The crystal structure and site chemistry of fluor-riebeckite // Canad. Mineral., (1978) 16 (2): 187-194.
17. Hawthorne F.C., Oberti R., E. Cannillo, Otollini L. Li-bearing arfvedsonitic amphiboles from the Strange Lake peralkaline granite, Quebec // (2001); Canad. Mineral., 39, 1161-1170.
18. Oberti R., Hawthorne F.C., Camara F., Raudsepp M. Unusual M (super 3+) cations in synthetic amphiboles with nominal fluoro-eckermannite composition; deviations from stoichiometry and structural effects of the cummingtonite component // (1999); Amer. Mineral., 84, 102-111.
19. Walter F., Walitz E. M. Verfeinerung der Kristallstruktur von Holmquistit vom BrandruckenjWeinebene, Koralpe, Osterreich // (1989); Z. Kristallogr., 188, 95-101.

# ИЗОМОРФИЗМ В АМФИБОЛАХ

А.Ф.ШИРИНОВА

## РЕЗЮМЕ

Установлено, что в структурах амфиболов металлические катионы располагаются в четырех различных эквивалентных позициях. В положениях M1, M2, M3 катионы имеют стабильную координацию, в положении M4 наблюдается неупорядоченность. С учетом этого проведена классификация амфиболов по пяти группам и выявлено изоморфное замещение в различных типах и положениях.

**Ключевые слова:** амфиболы, металлические катионы, изоморфное замещение, структура.

## IZOMORPHISM IN AMPHIBOLES

A.F.SHIRINOVA

## SUMMARY

It was found that in the structures of amphiboles, metal cations are located in four different equivalent positions. In positions M1, M2, M3, the cations have stable coordination, in position M4, disorder is observed. Taking this into account, the classification of amphiboles into five groups was carried out and isomorphic substitution in various types and positions was revealed.

**Key words:** amphiboles, metal cations, izomorphic substitution, structure